

MİLLİ Məclisin dünənki iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himminin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb. “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi də 10 maddədən ibarətdir və Azərbaycan dövlət himminin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir. Azərbaycanın dövlət himni musiqisini uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmcinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstü, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdır. Himn ifa edildikdə əcnəbiler və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstü, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

Bundan başqa, Azərbaycanın dövlət himminin başqa dildə oxunması qanunla qadağan edilir.

9 maddədən ibarət olan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məccələsində, dövlət gerbi barədə təhqiqəcidi hərəkətlər edən şəxslər isə Cinayət Məccələsində uyğun olaraq məsuliyyət daşıyırlar. Hər iki qanun layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin və iki komitənin səlahiyyətlərinə dəyişiklik edilib. Məsələ “Milli Məclisin komitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Milli Məclisin həll etdiyi məsələlərdən Auditorlar Palatasının yaradılması məsələsinin çıxarılması, həmcinin İnsan hüquqları, İqtisadi siyaset, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatası sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulub.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq üçüncü (son) oxunuşda qəbul edilib. İclasda daha sonra “Əmanətlərin tam sağortalanması haqqında” qanuna dəyişiklik sənədi müzakirə olunub. Deputat Cəniz Qəmizadə çıxışında adı çəkilən qanuna dəyişikliyi yüksək dəyərləndirib. Deputat bununla yanaşı banklarda faiz dərəcələrinin aşağı salmasını təklif edib: “Bu gün ölkəmizdə fəaliyyət göstərən bankların əksəriyyətində faiz dərəcələri çox yüksəkdir. Hesab edirəm ki, bankların faiz dərəcələri aşağı salılmalıdır”.

Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. Deputat Fazıl Mustafa vəkil olmaq istəyən şəxslər üçün şərtlərin daha da asanlaşdırılmasını təklif edib. Fazıl Mustafa vəkillərdən məmur düzəltməyə ehtiyacın olmadığını deyib: “Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur. Vəkildən məmur obrazı yaratmağın nə mənasi var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağı ilə udmaq imkanına sahib deyil. Məhkəmələr də hakimin, dövlət ittihamçısının iradəsinən kənar nəsə edə bilmirlər”.

Milli Məclisin sədri Oqtay Əsədov de-

Dövlət gerbi və himminin istifadə qaydaları təsdiqləndi

SPİKER DEPUTATA ETİRƏZ ETDİ:
“ZƏHMƏT ÇƏKİB HAZIRLAŞŞINLAR”

“BANKLARIN FAİZ DƏRƏCƏLƏRİ AŞAĞI SALINMALIDIR”



putat Fazıl Mustafanın təklifi ilə razılaşdırılmış. “Mən sizinlə razı deyiləm. Əhali kimdir? Onlar dövlətin vətəndaşıdır. Vəkilin savadı olmasın, amma müştərisi bol olsun?! Niye görə savadı olmamalıdır?! Zəhmət çəkib hazırlanın və növbəti ilə sənəd versin. Biz savadlı vəkil korpusunun formalşmasına maraqlıq”-deyə spiker bildirib.

Azərbaycanda daşınar əmlakin yüksələyi haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib. Milli Məclisin iclasında İnzibati Xətalar Məccələsində dəyişiklik layihəsi müzakirə olunub. Məccələyə əlavə edilən 440-1-ci (Daşınar əmlakin yüksələyi haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, daşınar əmlakin yüksələyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestra bilərkən yanlış və nata-mam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.

Milli Məclisin iclasında “Gənclər siyaseti haqqında” qanuna dəyişikliklər ikinçi oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklər gənclərlə bağlı bir sıra yenilikləri nəzərdə tutur. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşından şəxslər tütün məməlatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşından şəxslərin mənəvi-əxlaqi təriyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaranan zərərlə informasiyalardan qorunmasını təmin etmək üçün “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər. Həmcinin dəyişikliklərə əsasən, Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafi ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının

dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliklərdə həmcinin Azərbaycanda “gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirilib. Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab oluna-caqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclər siyasetinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

“Gənclər siyaseti haqqında” qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində aži bir usağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

“Zühr edən lidərciklər gəncləri hədəf seçərək, onları öz siyasetlərinin qurbanına çevirmək istəyirlər”. Parlamentin iclasında “Gənclər siyaseti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat İlham Məmmədov deyib. İ.Məmmədov son dövrədə bəzi dağidıcı qüvvələrin aktivləşməsini dila götərək qeyd edib ki, keçən əsrin 90-ci illərində özlərini lider hesab edən və tarixin arxivinə əvvilən lidərciklər yenidən zühr edərək aktivləşməyə başlayıblar: “Ancaq gənclər onların bu siyasetinin qurbanı olmaq istəmir”.

Deputat əlavə edib ki, bu gün Azərbaycan gəncləyi dövlət quruculuğunda yaxından iştirak edir: “Ölkə başçısının həyata keçirdiyi kadr isləhatlarında gənclər xüsusi önəm verilir. Onlara etimad göstərilərək, yüksək vəzifələrə təyin olunurlar. Bundan əlavə olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərin təşkilatçıları gənclərdir. Belə demək mümkünsə, gənclər bu gün Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafi ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının

gənclərin ölkənin ictimai-siyasi həyatında, dövlət quruculuğunda aktiv iştirakını nəzərdə tutur: “Qanun gəncləri siyasetinin daha da təkmilləşdirilməsi baxımdan önemlidir”.

Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin Sosial siyaset komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsinə təklif olunan dəyişiklik barədə məlumat verib. H.Rəcəbli vurgulayıb ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub. “Bu qanun layihəsi cəmiyyət tərəfində yüksək dəyərləndirilir. Hesab edirəm ki, bu qanuna dəyişiklik vətəndaşların sosial rifikasiya yüksək təsir göstərəcək”.

Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğ çatdırılmaqla ödənilir”.

Müzakirələrdən sonra Milli Məclis əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılmasına səs verib. Beləliklə, bu dəyişiklik noticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılıb ki, bu da 233 min nəfərin pensiyasında artıma səbəb olacaq. 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artıma olacaq. Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

“Bir qrup hüquq müdafiəcisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüb. Görüşdə bir qrup cinayət törətməş şəxslərin əfv edilməsi ilə bağlı siyahı təqdim edilib. Men də bu müraciəti dəstəkləyirəm”. Bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında çıxişı zamanı deyib. Deputat mart ayında əfv sərəncamının imzalanacağına ümidi etdiyini bildirib. “Hüquq müdafiəçiləri, həm də bir qrup beynəlxalq təşkilatların bu məsələdə təkliflərini nəzərə almışdıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətməş şəxslər istisna olmaqla, digər məhbusların mövcud cəzalarının böyük bir hissəsinə kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”.

“Sən Londondasansa, sənə Bakıdan gələn zəng başqa ölkədən keçib gəlir. Telefonun ekranında Azərbaycan əvəzinə Rusiya yazılır. Bakıda da elədir, tutaq ki, Rusiyadan sənə zəng olunur, telefonda başqa nömrə, başqa ölkə görünür. Görünür, kimlərsə bu yolla külli miqdarda vəsait əldə edirlər”.

Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Ə.Amaşov qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir: “Söhbət telekommunikasiyadan gedirəsə, bir məsələni xüsusi qeyd etmək istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalgaları bizim radioları üstələyir, hətta udur. Ağsu dolaylarında erməni radio dalgaları eşidilir, Gəncədən sonra gürçü radio dalgaları hakimdir. Hər bir ölkənin quru sərhədi olduğu kimi informasiya məkanlarının da sərhədləri var. Ölkəmizin gələcəyi namına hər iki sərhədimizi qorunmayıçıq”.

Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmayıq”-deyə Əflatun Amaşov bildirib.